

# Fransa düşdüyü bataqlıqdan çıxa bilmir

Fransa öz ərazisində yaşayan fərqli etnik və dini mənsubiy-yətdən olan millətlərin hüquqlarına qarşı açıq şəkildə dözümsüz münasibət göstərdiyi halda, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində məskunlaşmış erməni azlığın "hüquq və təhlükəsizliyi" məsələsi ilə bağlı narahatlıq keçirir. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün əleyhinə olan sərsəm-sərsəm bəyanatlar səsləndirir. Ölkəmiz üçün heç bir hüquqi qüvvəsi olmayan qətnamə və qərarlar qəbul edir. Belə yaramaz, ikiüzlü siyaset yürüdən Fransanın heç söz deməyə haqqı və hüququ yoxdur. Azərbaycana qarşı Fransa Senatında qəbul olunan qərarlar kağız parçasından başqa bir şey deyil. Fransanın Senatı da, hakimiyyəti də özlərindən min kilometrlərlə uzaqda olan ermənilərin taleyindən narahat olmaqdansa, daxili problemlərini həll etsələr daha yaxşı olardı.

Ermənistanın ən yaxın havadarlarından biri də Fransadır. Atəşkəs dövründə bu ölkə maskalanaraq özünü guya neytral göstərməyə çalışır. Amma Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işgalda qalmış torpaqlarını azad etdikdən sonra Fransanın maskası cirildi, gizli siyasetinin üstü açıldı.

Sanki Qarabağda erməni işgalçılara qarşı atılan güllələrdən biri də rəsmi Parisin maskasına dəyişir. Bundan sonra Fransa gizlin yox, açıq şəkildə birtərəfli mövqə tutaraq beynəlxalq qanunlara arxa çevirib Ermənistana havadarlıq etməyə başladı.

Bu addımı ilə Fransa Azərbaycanla olan əvvəlki xoş münasibətinin üstündən xətt çəkdi. Bütün bunlar isə Makronun yaritmaz siyasetinin nəticəsində baş verdi. Azərbaycan gücü, qüdrəti ilə Fransanı Cənubi Qafqazdan vurub çıxardı. İndi Fransa hakimiyyəti başını itirib, necə deyərlər, düşdürü bataqlıqdan çıxa bilmir. Parisin səhvi reallığı anlamamağında, vəziyyəti düzgün qiymətləndirə bilməməyindədir. Anlamamaq isə böyük dərddir. Nəhayət, Fransa gec-tez başa düşməlidir ki, indi zaman o zaman deyil. Azərbaycan da o Azərbaycan deyil. Artıq bölgədə yeni tarixi şərait yaranıb. Azərbaycan qalib ölkədir və

# Fransa düşdürü bataqlıqdan çıxa bilmir

onunla diktə dilində danışmaq yolu  
verilməzdir.

Azərbaycan daim Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşmış. Fransa parlamentinin hər iki palatası, hətta Ermənistən belə tanımadığı qondarma



"Dağlıq Qarabağ Respublikası"nın tanımağa çağırın sənədlər qəbul edib. Azərbaycanın münasibətlərin normallaşmasına doğru atlığı addımlarına Parisin cavabı belə olub.

Paris ATƏT-in üç həmsədr dövlətindən biri kimi İrəvanın işgalçi-

lıq siyasetini təsdiq edən, qəsbədə saxladığı Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmaya çağırın BMT-nin məlum qətnamələrinin icra olunması üçün heç bir addım atmadı. Hamımızın yaxşı xatırladığı kimi, həm Qarabağın işğali dövründə, həm də sonrakı zamanlarda Fransa tərəfi Ermənistəndən yüzlərlə azərbaycanlı əsir və gironun azadlığa buraxılmasını tələb etmədi. Halbuki bu barədə danılmaz faktlar, sübutlar və sənədli dəlillər təqdim olunmuşdu. Fransa indiyə qədər mina xəritələrinin verilməsi ilə bağlı Ermənistənə qarşı bir dəfə də olsun aydın və dəqiq bir tələblə çıxış etməyib.

Fransa öz ərazisində yaşayış fərqli etnik və dini mənsubiyyətdən olan millətlərin hüquqlarına qarşı açıq şəkildə dözümsüz münasibət göstərdiyi halda, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində məskunlaşmış erməni azlığın "hüquq və təhlükəsizliyi" məsələsi ilə bağlı narahatlıq keçirir. Azərbaycan Respublikasının suverenliyinin

və ərazi bütövlüyünün əleyhinə olan sərsəm-sərsəm bəyanatlar səsləndirir. Ölkəmiz üçün heç bir hüquqi qüvvəsi olmayan qətnamə və qərarlar qəbul edir. Belə yaramaz, ikiüzlü siyaset yürədən Fransanın heç söz deməyə haqqı və hüququ yoxdur. Azərbaycana qarşı Fransa Senatında qəbul olunan qərarlar kəğız parçasından başqa bir şey deyil. Fransanın Senatı da, hakimiyyəti də özlərindən min kilometrlərlə uzaqda olan ermənilərin taleyindən narahat olmaqdansa, daxili problemləri ni həll etsələr daha yaxşı olardı.

Son vaxtlar Fransa Azərbaycana qarşı iqtisadi-siyasi, hərbi, geosiyasi və mədəniyyət sahələrində çox qərəzli addımlar atır. Fransa Senatının qəbul etdiyi bitərəf və əsassız qətnamələr bir daha açıq-aydın göstərir ki, Azərbaycan artıq onlara layiq olduları cavabı, layiq olduğu şəkildə verməlidir. Məlumdur ki, Paris siyasi cəhətdən hörmətsizlik nümayiş etdirərək ərazi bütövlüyümüze və suverenliyimizə qarşı qərəzli addımlar atır. Fransa Milli As-

sambleyasının və senatının bu addımları atmaqdə da əsas məqsədi Cənubi Qafqaz regionunda vəziyyəti süni surətdə gərginləşdirməkdir. Ermənistənə silah-sursat verməklə Azərbaycanla olan münasibətlərin üstünə kölgə salmaqdır. Açıq-aydın hiss olunur ki, Fransa Cənubi Qafqazda sülhün bərqrar olunmasında maraqlı deyil. Buna görə də Ermənistəndən istifadə edərək bütün gücü ilə Cənubi Qafqazda suları bulandırmağa çalışır.

Təəssüflər olsun ki, Fransa tutduğu səhv yoldan geri dönmək istəmir. Düşünür ki, bu addımı Ermənistənə xoş getməz, ermənilərin xətrinə dəyər. Sanki rəsmi Paris Ermənistəndən qorxur. Siyasetini də bu qorxu üstündə qurmağa çalışır. Elə ona görə də həm ölkə xaricində, həm də ölkə daxilində öhdəsinən gelə bilməyəcəyi problemlərə üzlöşir. Azərbaycanın dünyada sıx əməkdaşlıq etdiyi dostları çoxdur. Bizim ölkəmizə qarşı ikiüzlü, qərəzli siyaset yürədən Fransaya heç ehtiyacımız da yoxdur.

Azərbaycana qarşı məkrli siyaset yürədən Fransa AŞPA-dan da bir vasite kimi istifadə edir. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinə qarşı göstərilən qərəzli davranışın və ermənipərəst dairələrin məkrli siyasetinin açıq ifadəsidir. Ümumiyyətlə, bu qurum özü birmənalı şəkildə ermənipərəst siyaset yürədərək reallıqdan uzaq heç bir məntiqə siğmayan qərarlar qəbul edir. Ermənipərəst mövqeyin arxasında isə Fransanın qərəzli siyaseti dayanır. AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarların hamisində Fransanın qoxusu gəlir. AŞPA-nın da, Fransa parlamentinin də anti-Azərbaycan xarakterli qərəzli qərarlarının heç bir hüquqi əsası yoxdur. Büttün bunlar anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir.

Tarixən həmişə görmüşük ki, məqsədli şəkildə qərəzli siyaset yürədənlər sonda uğursuzluğa düber. Düşünür ki, bu addımı Ermənistənə xoş getməz, ermənilərin xətrinə dəyər. Sanki rəsmi Paris Ermənistəndən qorxur. Siyasetini də bu qorxu üstündə qurmağa çalışır. Elə ona görə də həm ölkə xaricində, həm də ölkə daxilində öhdəsinən gelə bilməyəcəyi problemlərə üzlöşir. Azərbaycanın dünyada sıx əməkdaşlıq etdiyi dostları çoxdur. Azərbaycan uğurlara ünvanlanmış siyaseti ilə Fransanı "mat" qoyacaq.

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"